

İrada İnayət qızı Şəmsizadə⁷

A.DİVANBƏYOGLUUNUN METODİKİ GÖRÜŞLƏRİ

XX əsr Azərbaycan mədəniyyəti, ədəbiyyatı tarixində xüsusi rolü olan ziyahlarımızdan biri də A.Divanbəyoglu idi. Onun tam adı Abdulla bəy Sübhənverdixanov idi. Divanbəyoglu onun taxəllüsü id. Divanbəyoglu ədəbiyyat tariximizdə alim, nasir, müəllim və metodist kimi tanınmışdır. Qori müəllimlər seminariyasında təhsil alan maarifçi bir çox bədii əsərlər yazsa da, hem pedaqoji, hem də metodiki işlər də görmüşdür. Belə ki, o, "Yeni məktəb" adlı pedaqoji əsər yazmış, lakin onu çap etdirə bilməmişdir. Onun metodiki görüşlərinin formallaşmasına təhsil aldığı seminariyam, eləcə də işlədiyi məktəblərin böyük rolu olmuşdur. Belə ki, o, 1903-cü ildə Qori müəllimlər seminariyasını bitirərk Caynam və Batumi vilayətinin Xertivissi məktəblərində pedaqoji fəaliyyətə məşğul olmuşdur. Daha sonra o Bakıya golib "Rus-tatar" məktəbinde müəllimlik etmişdir. O, "Nicat", "Naşri-maari" cəmiyyətlərinin tədbirlərində yaxından iştirak etmiş, hər zaman savadsızlığıñ lağı üçün çalışmışdır. 1903-cü ildən pedaqoji fəaliyyətə başlayan A.Divanbəyoglu 1936-ci ildə vəfat etmişdir. O, 33 il pedaqoji fəaliyyətə məşğul olmuş, xalqının savadlanması üçün dayanmadan mübarizə aparmışdır. Bu məqsədə A.Divanbəyoglu yazar ki, "Ölkədəki geriliyi və savadsızlığı aradan qaldırmağa kömək etmək məqsədi ilə o, 1920-ci ilin iyul ayında N.Nərimanova xüsusi arzə ilə müraciət edib xalq maarifi sahəsində işləmək arzusunda olduğunu bildirir. N.Nərimanov A.Divanbəyoglu hələ 1905-ci ildən savadlı və bacarıqlı bir müəllim kimi tanıydı. Nərimanov onu xüsusi zəmanətlə Xalq Maarif şöbəsinin sərəncamına göndərir" (1, s. 5).

A.Divanbəyoglu yaradıcılığında qadın azadlığını da xüsusi diqqət yetirmiş, onların insanı hüquqlardan məhrum edildiyini can yanığı ilə dila götirmiştir. Görkəmlı ədib onlara kişiylər bərabər hüquq və azadlıqların verilməsinin tərəfdarı olmuş, qadınların təhsil almaya hüququnu daim dila götirmiştir. Bu haqqda A.Bayramoğlu yazar ki, "qeyd edək ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində icimai və ədəbi fikirdə qadın hüquqsuzluğunun aradan qaldırılması və qadınların gürün tələbləri səviyyəsində təhsil və tərbiyə almaları məsələsi bütün ciddiyəti ilə ortaya atılmışdı. Çünkü cəmiyyətin və millətin yarısını əhatə edən an vacib keyfiyyətlərə malik bir hissəsinin – qadınların savadlanaraq cəmiyyətin əsas hərəkətverici qüvvələrindən birinə çevriləməsi məsələsi hall edilmədən milli tərəqqi arzularının həyata keçəcəyin mümkünsüzlüyü başa düşüldürdü. Ancaq problemin həlli yolunda güclü manələrin olduğu və həmin manələrin milli-ictimai düşüncə adət və məişətdə dərin kök saldığı və hər hansı yeniliyə mühafizəkarmasına, qətiyyətlə müqavimət göstərdiyi, yəni ruhlu qüvvələrin isə sosial-mədəni mühitdə hələ son dərəcə ehtiyat, şübhə və xof qarşıq təlaşla qarşılandığı da nəzərdən qaçırmır" (2, s. 82).

Maarifçi alim öz yaradıcılığında müxtəlif problemlərə toxunsa da hər zaman pedaqoji və metodiki görüşləri ilə seçilmişdir. Bu onun yazdığı "İlan" həkayəsində də aydın görünür. Hekayədə o uzaqgörən metodist kimi uşaqlara məsləhətlər verir, onları bılıklı, savadlı olmağı səsləyir. Belə ki, həkayəni yazarkən müəllif onu uşaqların başa düşəcəyi şəkildə sada dilla yazmış, əsl pedaqoq kimi onlara məsləhət vermişdir. Hekayədə ədib uşaqlara məsləhət edir ki, təbiət və həyat hadisələrinə dəha aydın şəkildə yanaşın, dəha məntiqli və diribəş olsun. Bütün bunların da qazanılan bılıklı əldə ediləcəyini dila götirir. Hekayədə maarifçi alim ilk növbədə köhnə adət və etiqadlara qarşı çıxır. O bu həkayəni dəha çox uşaqlar üçün yazmış, ona görə də hər məsələnin həllində onlara məsləhət vermişdir. Hekayədə qeyd olunur ki, guya ilanın yeddi yoldaşı var. Əger kimse ilanın birini öldürərsə, qalan altı yoldaşı həmin adamı izləyəcək və imkan tapıb onu sancacaqdır. İlani öldürən adam ya daim diqqətli olmalı özünü qorunmalı, ya da yoldaşlarını da öldürməlidir ki, onlar qıṣas almasınlar. Yəzici bunu diqqətə çatdırmaq istəyir ki, insanlar ayıq olmalı, boş-bos etiqadlara inanmamalıdır. Uşaqları oxumağa təhsil almaya səsləyen A.Divanbəyoglu onları köhnə etiqadlardan uzaqlaşmağa səsləyir. Hekayədə elə adamlar da vərdir ki, onlar bu etiqadlara inanır, onu boş və mənəsiz hesab edirlər. Belə insanlar təhsil almasalar da həyat təcrübəsindən çox şey əldə edirlər. "Hekayədə Kazım adlı bir nökrə təsvir olunur. Kazım savadızs, elmsiz, yüksək mühit və zövqdən iteçq bir iş adamlıdır. Ancaq həyat, iş, məişətin özü Kazımı Aslan bəydan da, Huri xanımdan da aq, həqiqətçi etmişdir. Heç kəs onu bu etiqadə inandırıbilmir. O, xanının uşağınu xilas etmək üçün ilanı öldürmişdir və hər zaman, harada olur olsun, gördiyü ilanı öldürür. Kazım çox sadə və ona görə da doğru düşüñür. İlən zəhərli, ziyankar heyvandır. Hər kəsin vəzifəsi ilanı öldürməkdir. Huri xanım isə ilan ölündən sonra həyəcan keçirir. İlənin yoldaşlarının "intiqam" alacağını düşüñür" (3, s. 494). Yəzici bununla oxucularına çatdırmaq istəyir ki, köhnə adətlərdən əl çəksirilər, daim həyatdan nəsə öyrənənlər. Kazım savadızs da olsa Huri xanının bu hərəkətinə güllür. "Vəllah xanım, ömründə yىzden artıq qızıl ilan, qara ilan öldürmüşəm... Bax yənə səlamətəm. Öldürəndə məni çalıb öldürəcəklər... Huri xanım:

- Səbəb bu ki, Əhməd səbəb olmasa, san da öldürməzdin.

- İlən miravoy suduya devil ki, səbəb axtara. Bizi da man ilanı səbəbsiz, rast geləndə öldürürəm. Heç çomağı olardan asırğamırəm. İlənin ağına da lənat, qarasında da Hamisi bir kafirdir. Səbəbin istəsələr bu da mənim səbəbitim" (4, s. 306).

O öz fikir və ideyalarını bədii əsərlərində dila götirmiş, pedaqoji görüşlərini təsvir etmişdir.

O, hər zaman xalqının maariflənməsi yolunda var gücü ilə çalışmış ona bu imkanı dəha çox Bakı ədəbi mühiti vermişdir. Fəaliyyəti üçün geniş imkanlar yaranan bu mühit ədibi əməli fəaliyyətə başlamağa sövq etdi.

⁷ BDU-nun Azərbaycan dilinin və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru

Abdulla bəy Divanbəyoğlunun geniş xidmətlərindən biri də milli məktəblərin yaradılması ilə bağlıdır. Belə ki, o "Rus-tatar" məktəblərinin sayını artırmaq niyyətində olmuş, eyni zamanda bir metodist kimi həmin məktəbin dərsliklərlə təmin olunması üçün çalışmışdır. Maarifçi xadim bəddi yaradıcılıqla məşğul olmaqla yanaşı təlim-tərbiyə işlərini də davam etdirmişdir. Divanbəyoğlunun mühüm xidmətlərindən biri də "Rus-tatar" məktəblərin bitirilən azərbaycanlı uşaqların təhsilini davam etdirmək ehtiyacını təmin etmək oldu. O, digər ziyanlılarla birgə bu yolda çox böyük zahmət çəkmiş və istəyinə nail olmuşdur. Görkəmlı ədib öz fəaliyyətini müxtəlif sahələrdə davam etdirirdi. Belə ki, o, davamlı olaraq qəzət və jurnallarda da çıxış edir, xalqın maariflənməsi, azərbaycanlı şagirdlərin təhsil almamışa havəsənməsi üçün çalışır. Bunun üçün A.Divanbəyoğlu o dövrdə məşhur olan "Dəbistan" jurnalında çıxışlar edirdi. İ.Bektaşı bu haqqda yazar ki, "1906-ci ildə görkəmləri maarifpərvər ziyanlı Əli İsgəndər Cəfərzadənin təşəbbüsü ilə böyük çətinliklərdən sonra "Dəbistan" jurnalı naşı olunur. A.Divanbəyoğlu da ilk gündən başlayaraq jurnal sahifələrində çıxış edir. O zaman məktəblilərin sinifdənkar oxisi üçün lazımi qədər bəddi ədəbiyyatın olmamasını nəzərə alaraq jurnal sahifələrində tabiat və cəmiyyət haqqında təsəvvür oyadın maraqlı heykəylər çap olunurdu. Abdulla bəy Divanbəyoğlunun da jurnalda çap olunan "İlan", "Fəhla" heykəyləri o zaman uşaqların ən çox sevdiyi, döndə-döndə oxuduqları əsərlərdəndir" (5, s. 11).

"Dəbistan" jurnal bağlandıqdan sonra da ədib publisistik fəaliyyətini davam etdirmiş, xalqın maariflənməsi üçün soylaşmışdır. Onun mətbuatda çap etdirildiyi məqalələr daha çox təlim-tərbiyə ilə bağlı idi. Maarifçi alimin ən böyük xidmətlərindən biri də xalqın yoxşul təbəqəsi üçün dərsler keçməsi idi.

Görkəmlı metodist ana dilinin məktəblərdə tədris olunmasına hər zaman diqqət yetirmiş, bunun üçün hətta müəllimlər hazırlamaqla da məşğul olurdu. "1912-1913-cü illərdə Bakıda ibtidai məktəb müəllimlərini hazırlayan ikiilik kurs açılır. Həmin kursun təşkilində məqsəd ana dilini tədris etmək üçün yüksək səviyyəli müəllimlər hazırlanmaq idi. Çünki o zaman "Rus-tatar" məktəbində savadlı kadrular olmadığını görə ana dili fənləri zəif tədris edildi. Bu da məktəblərin nüfuzdan düşməsinə səbəb olundu. Məktəblərin əvvəlki hörmətini bərpa etmək məqsədi ilə kadrular hazırlanmaq işinə Abdulla bəy cəlb olunur" (5, s. 12).

Yaşadığı dövrdə A.Divanbəyoğlu məşhur və savadlı müəllim kimi tanınır. Ona görə də onu məktəblərdə dərs deməyə davat edirdilər. XX əsrin əvvəllerində Bakıda təhsil sahəsində bir canlanma müşahidə olunurdu. Ölkənin müxtəlif yerlərində Bakıya oxumağa gələnlərin sayı artmışdı. Məktəblərin də sayında artım müşahidə olunurdu. "İbtidai məktəblərin sayı çoxalmışdırda da natamam orta məktəblərin sayı artmamışdır. Vaxtilə maarifpərvər ziyanlıların təşəbbüsü ilə yaradılmış ikinci dərəcəli şəhər məktəbi təhsil təhsil almaq istəyənlərin tələbatını təmin etmirdi. İkinci dərəcəli yeni bir məktəb ehtiyac var idi. 1916-ci ildə müəllim və məşhur bəstəkar Müslüm Maqomayev Bakıda ikinci dərəcəli yeni məktəb açmağa təşəbbüs göstərir. Orada dərs demək üçün dəvət olunan ən yaşlı müəllimlər sırasında Divanbəyoğlu da var id. M.Maqomayev xüsusilə ərizə ilə o zaman Bakı quberniyası Dağıstan vilayəti məktəblərinin nazırına müraciət edib Abdulla bəyin orada işləməsinə icazə verəməsi xahiş edib" (5, s. 13-14).

A.Divanbəyoğlunun pedagoji fəaliyyəti bunuluna məhdudlaşdırıldı. Belə ki, o həm də təhsilliə bağlı müxtəlif vəzifələrde çalışmışdır. Məktəb inspektoru, pedagoji müəssisələrdə pedagoji şöbə müdürü və s.

Ədib yaradıcılığında hər zaman yeniliyə, qadın azadlığına, maarifçiliyə önmə vermiş, bunlar onun yaradıcılığının ana xəttini təşkil etmişdir. Belə əsərlərdən biri də "Əbdül və Şahzadə" povestidir. Əsərdə yaziçi iki tip insanları bir-biri ilə qarşılaşdırır. Birinci qrup keçmiş qayda-qanunlara qarşı çıxır, ikinci qrup isə bunların əksinə olaraq yeni qayda-qanunların əleyhinədir. Birinci qrupdakı insanlar Avropada təhsil almışlar və elmin, təhsilin tərəfdandırlar. Digər tərəfdən povestidir A.Divanbəyoğlu yaşadığı dövr üçün ən aktual məsələdən bəhs etmiş, qadın hüquqsuzluğunun acı nəticələrini qeyd etmişdir. Görkəmlı maarifçi ürək ağrısı ilə təsvir edir ki, hətta təhsil almış bəzi ziyanlılarımız da qadınların hüquqsuzluğuna qarşı çıxır. Amma yaziçi bəzi obrazları təsvir edərkən onların qadın azadlığına qarşı çıxmadığını, onlara azadlıq verilməsinin tərəfdarı olduğunu dila götirmiştir. Əsərdə Nazlı xanının dili ilə arzuladığı tərbiyə sistemini təsvir edən nasir yaşadığını dövrdə tərbiyə sistemində problemlərin olduğunu obrazların dili ilə təsvir etmişdir. "Nisə xanımla Əbdül arasında həyat, cəmiyyət, qadın taleyi və s. masələlər haqqında ciddi mübahisə və səhəbələr olur. Əbdül Nisə xanının taleyi barədə dərindən düşünür, onun vəziviyətinə üzükden yanır. Əbdül başa düşür ki, Nisə xanım arzu etdiyi şəkildə tərbiyə edilsə və sərbəst yaşasa, cəmiyyət üçün yaranı və faydalı bir adam ola bilər" (5, s. 28). Ümumiyyətlə, ədib daim yaradıcılığında güclü və gücsüz insanları qarşılaşdırır, bəzən ürək ağrısı ilə savadlı, istedadlı insanların həyatda heç bir uğur qazana bilməsindən bəhs edir. Lakin o, ümidsizliyə qapılmış uşaqlara nəsihət edir ki, bərabərsizlik nadən yaranı, onun səbəbi nədir, bunu anlayın başa düşmək lazımdır. O, zülm və işgəncələrin cəmiyyətdəki güclü və gücsüzlərdən yaranığını ürək ağrısı ilə şagirdlərinə çatdırır.

Müxtəlif pedagoji sahələrdə və vəzifələrdə çalışması ona imkan verirdi ki, ölkənin müxtəlif regionlarına getsin orada da metodiki işlər həyata keçirsin və öz tövsiyələrini versin. Bu tövsiyyəti düzgün qiymətləndirdən A.Divanbəyoğlu tez-tez rayonlara gedir orada məktəblərin, digər təhsil müəssisələrinin işi ilə yaxından tanış olurdu. O, təhsilin səviyyəsini qaldırmaq üçün yeni-yeni tədbirlər həyata keçirməyə başlıdır.

Qeyd edilənləri nəzərə alaraq görkəmlı metodist, pedagoq A.Divanbəyoğlunun metodiki işlərini belə qruplaşdırıb ilərlik:

- 1) Mətbuatda, bəddi əsərlərində öz əksini tapan metodiki fikirlər;
- 2) Müxtəlif amək fəaliyyətində həyata keçirdiyi metodiki işlər.

Görkəmlı pedagoq və metodistin bu iki sahə üzrə fəaliyyəti davamlı şəkildə olmuş, bir-birini tamamlamışdır. O, müxtəlif qəzət və jurnallarda – "Şərqi-rus", "Günəş", "Dəbistan", "İqbəl", "Həqiqət", "Haqq yolu", "Yeni həqiqət"

və s. davamlı olaraq çıxış etmişdir. Təsadüfi deyildir ki, A.Divanbəyoğlunun usaqlar üçün qələmə aldığı "İlan" və "Fəhla" heykəyləri "Dəbistan" jurnalında çap olunmuşdur.

İkinci mühüm cəhət isə onun ardıcıl olaraq həm pedagoji fəaliyyətə məşğul olması, həm də yeni dərsliklərin, məktəblərin açılmasına ciddi cəhdələr çalışmasıdır.

Görkəmlı pedagoq usaqlara məsləhət verərkən cəmiyyətdən kənar qəçməməyi, məşələrdə, dağlıarda gəzəs də insanlar olan yerdə yaşayıb öz amallarını həyata keçirməyi məsləhət bilməmişdir.

A.Divanbəyoğlu yaradıcılığına nəzər salsaq aydın olur ki, o daim xalqının maariflənməsi, düzgün tərbiyə alması üçün hər zaman yorulmadan çalışmışdır. O, yalnız ədəbiyyat sahəsi ilə kifayətlənməmiş ölkəmizin coğrafiyasına, tarixinə yaxından bələd olmuşdur. Dərin biliyi, yüksək metodiki görüşləri ilə tanınan ziyanın irəlirdüy fikirlər indi də öz aktuallığını qorubub saxlayır.

İstifadə edilmiş ədəbiyyat

- 1) Divanbəyoğlu, A. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2006, 184 s.
- 2) Bayramoğlu, A. Maarifçi pedagoq. Azərbaycan məktəbi jurnalı. Bakı: 2016, № 4, s. 78-84
- 3) Cəlal, M. Hüseynov, F. Azərbaycan ədəbiyyatı. Bakı: Elm və təhsil, 2018, 560 s.
- 4) Cəlal, M. Azərbaycanda ədəbi məktəblər (1905-1917). Bakı: Ziya-Nüurlan, 2004, 391 s.
- 5) Bakışçı, İ. Abdulla bəy Divanbəyoğlu. Bakı: Gəndlik, 1984, 160 s.

Açar sözlər: A.Divanbəyoğlu, metodiki görüşlər, pedagoq fikirlər

Ключевые слова: А.Диванбейоглу, методические мировоззрение, педагогические идеи
Key words: A.Divanbeyoglu, methodological outlook, pedagogical ideas

A.Divanbəyoğlunun metodiki görüşləri

Xülasə

XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında yeni fikirlərin formallaşdığı dövrdür. Bütün həyatı boyu öz xalqının maariflənməsi üçün çalışan yazıçılardan biri olan A.Divanbəyoğludur. O, Azərbaycan maarifini, mədəniyyətini tərəqqi etdirmək istəyənlərdən biri idi. Yaziçi uşaqların təbiyəsində bəddi ədəbiyyatın çox mühüm rol oynadığını qeyd etmiş, şeirin, bəddi nümunələrin, eləcə də folklor nümunələrinin roluna xüsusi əhəmiyyət vermişdir. O, hər zaman qadın azadlığı dila gatırıb, qadınların hüquqsuzluğundan şikayətlənmişdir. Abdulla bəy Azərbaycan maarifini, mədəniyyətini tərəqqi etdirmək istəyənlərdən biri idi. O, Azərbaycan məktəblərini yeni, daha mükəmməl dərsliklərə tömən edilməsinə irəli sürmüştür. Köhnə dərsliklər üslub baxımdan, məzmunu cəhətdən yeni tələbləri ödəmirdi. Bunu düzgün qiymətləndirən A.Divanbəyoğlu yeni dərsliklərin çap olunmasının tərəfdarı idi. O, yorulmadan xalqının gələcəyi üçün çalışmış, mətbuatda tez-tez çıxış etmişdir. Bununla yanaşı o, pedagoq kimi də çalışmış, təlim-tərbiyə proseslərində yaxından iştirak etmişdir. A.Divanbəyoğlu şagirdlərinə Azərbaycanın zəngin təbiətini, tarixi keçmişini öyrənməyi tövsiyə etmiş, həyata açıq gözəl, elmlə baxmağı tövsiyə etmişdir. Xalqının gələcəyi üçün çalışan ədib onun parlaq gələcəyi üçün daim mübarizə aparmışdır.

Методические мировоззрение А.Диванбейоглу

Резюме

Начало XX века-время формирования новых идей в Азербайджанской литературе. Один из писателей, всю жизнь работавший на просвещение своего народа, А.Диванбейоглу. Он был одним из тех, кто хотел продвигать азербайджанское Просвещение, культуру. Писатель отметил, что художественная литература играет очень важную роль в воспитании детей, придавая особое значение роли поэзии, художественных образцов, а также образцов фольклора. Он всегда выражал женскую свободу, жаловался на бесправие женщин. Абдулла Бек был одним из тех, кто хотел продвигать азербайджанское Просвещение, культуру. Он предложил обеспечить азербайджанские школы новыми, более совершенными учебниками. Старые учебники не отвечали новым требованиям по стилю, по содержанию. Правильно оценил это А.Диванбейоглу был сторонником издания новых учебников. Он неустанно работал на будущее своего народа, часто выступал в прессе. Наряду с этим он работал педагогом, принимал активное участие в учебно-воспитательных процессах. А.Диванбекоглу рекомендовал своим ученикам изучать богатую природу, историческое прошлое Азербайджана, смотреть на жизнь открытыми глазами, наукой. Работая на будущее своего народа, мудрец постоянно боролся за его светлое будущее.

Methodical outlook of A.Divanbeyoglu

Summary

The beginning of the XX century is the time of formation of new ideas in Azerbaijani literature. One of the writers who worked all his life for the enlightenment of his people, A.Divanbeyoglu. He was one of those who wanted to promote Azerbaijani Enlightenment and culture. The writer noted that fiction plays a very important role in the upbringing of children, attaching special importance to the role of poetry, artistic samples, as well as samples of folklore. He always expressed women's freedom, complained about the disenfranchisement of women. Abdullah Bey was one of those who wanted to promote Azerbaijani Enlightenment and culture. He proposed to provide Azerbaijani schools with new, more advanced textbooks. The old textbooks did not meet the new requirements in style and content. A.Divanbeyoglu correctly assessed this and was a supporter of the publication of new textbooks. He worked

МƏRUZƏ VƏ MƏQALƏLƏR –ДОКЛАДЫ И СТАТЬИ

tirelessly for the future of his people, often spoke in the press. Along with this, he worked as a teacher, took an active part in educational processes. A Divanbekoglu recommended his students to study the rich nature, the historical past of Azerbaijan, to look at life with open eyes, with science. Working for the future of his people, the sage constantly fought for his bright future.

Rəyçi: dos. T.Əliyev